

E-1515

Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi
Apellyasiya şurasının
Qərarı

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinin
Apellyasiya şurası

Z.T.Hacıyevin sədrliyi ilə,

üzlər - N.F.Nəşibova, R.N.Hüseynəliyev

etiraz verən "Sanofi-Aventis Deutschland GmbH" kompaniyasının /ünvan:
Brüningstrasse 50 65926 Frankfurt am Main Germany/ nümayəndəsi,
patent müvəkkili V.F.Əfəndiyevin iştirakı ilə,

Z.T.Hacıyevin məruzəsilə etiraz üzrə işə baxaraq müəyyən etdi:

01.02.2018 il tarixdə "Selfar LTD" şirkətinə /ünvan: **Suite 12, 2-nd floor, Queens House, 180 Tottenham Court Road, London W1T 7PD (İngiltərə)**/ məxsus olan "**ФЕРТАЛЬ - FERTAL**" adlı əmtəə nişanının 05 və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə 1126239 sayılı qeydiyyatına qarşı "Sanofi-Aventis Deutschland GmbH" kompaniyasının nümayəndəsi, patent müvəkkili V.F.Əfəndiyev tərəfindən "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur.

Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, aşağıda göstərilmiş beynəlxalq əmtəə nişanı, Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Əmtəə Nişanlarının Qeydiyyatı barədə Madrid Sazişi üzrə Protokola əsasən Azərbaycanda qeydiyyata alınmışdır:

- Nişanının adı: "**ФЕРТАЛЬ – FERTAL**"
- Nişanın qeydiyyat tarixi: 23.07.2012;
- Nişanın qeydiyyat nömrəsi: 1126239;
- Nişanın iddia edildiyi siniflər və əmtəələrin/xidmətlərin siyahısı:
05-ci sinif: əczaçılıq preparatları;

35-ci sinif: 05-ci sinifə daxil edilmiş əmtəələrin reklamı və bazara yeridilməsi;

- Nişanın mənşə ölkəsində qeydiyyatı barədə məlumatlar: KZ (Kazakhstan) 26.12.2011; 56736

- Nişanın sahibinin adı: **Selfar LTD.**

- Nişan sahibinin ünvanı: **Suite 12, 2-nd floor, Queens House, 180 Tottenham Court Road, London W1T 7PD (İngiltərə)**

- Nişanın qeydiyyatının qüvvədə olma müddətinin bitməsi tarixi: **23.07.2022;**

İddiaçı, Azərbaycan Respublikasında 151605 N-li, 05-ci sinifdə qeydiyyata alınmış və qüvvədə olan "**Festal**" beynəlxalq əmtəə nişanının sahibi "Sanofi-Aventis Deutschland GmbH" kompaniyasına məlum olmuşdur ki, "**ФЕРТАЛЬ – FERTAL**" nişanı Azərbaycan Respublikası ərazisində qeydiyyata alındığı 23.07.2012-ci il tarixindən hal-hazırki zamana kimi istifadə edilmir. Bu səbəblərdən, iddiaçı "Sanofi-Aventis Deutschland GmbH" kompaniyası hesab edir ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin birinci abzasını rəhbər tutaraq 1126239 No-li "**ФЕРТАЛЬ – FERTAL**" əmtəə nişanının 05 və 35-ci siniflərdə əhatə etdiyi bütün əmtəələr və xidmətlər üzrə beynəlxalq qeydiyyatının vaxtından əvvəl xitam verilə bilər. Belə ki, Qanunun "Qeydə alınmış əmtəə nişanından istifadə edilmədikdə qeydiyyata xitam verilməsi" başlıqlı 30-cu Maddəsinin birinci abzasında göstərilir ki "Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya Şurası qeydiyyata xitam verə bilər". Yuxarıda göstərilənləri nəzərə alaraq "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin birinci abzasının rəhbər tutaraq Azərbaycan Respublikasında "Selfar LTD". (İngiltərə) kompaniyasının adına qeydiyyata alınmış və qüvvədə olan 1126239 No-li "**ФЕРТАЛЬ – FERTAL**" əmtəə nişanının 05-ci və 35-ci siniflərdə əhatə etdiyi bütün əmtəələr və xidmətlər üzrə beynəlxalq qeydiyyatına vaxtından əvvəl onun istifadə olunmaması səbəblərindən xitam verilməsi Apellyasiya şurasından xahiş edilmişdir.

Apellyasiya şurası etiraz ərizəsinə baxaraq, etiraz üzrə məruzəni, iddiaçının nümayəndəsi, patent müvəkkili V.F.Əfəndiyevin çıxışını dinləyib, hesab edir ki, etiraz təmin olunmalıdır.

Apellyasiya şurası etirazla tanış olduqdan sonra ona aid 180116200193 sayılı 06.02.2018 il tarixli məktubu "**Selfar LTD**" şirkətinin ünvanına, 180116200435 sayılı, 27.03.2018-ci il tarixli məktubu Modangul Tagbergenova ünvanına göndərmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Apellyasiya şurası haqqında Əsasnamənin" 7.6 bəndində göstərilmişdir "...Apellyasiya şurasının iclasının günü və yeri barədə xəbərdar edilmiş şəxsin iclasa gəlməməsi etiraza baxılmamaq üçün səbəb deyil". Həmin şərtinə əsaslanaraq Apellyasiya şurasında ərizəyə 10.04.2018 il tarixində baxılmışdır.

Apellyasiya şurası qeyd etdi ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, əmtəə nişanının istifadəsi kimi aşağıdakılar hesab edilir: "*Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır.*

Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.

Əmtəənin satışı üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir.

Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır.

Əmtəə istehsalçısının və ya xidmət göstərən əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər.”

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində qeyd edilmişdir ki, “Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür”.

Etiraz ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində **“ФЕРТАЛЬ – FERTAL”** adlı əmtəə nişanının 05 və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə istifadə olunması ilə bağlı sübutlar **“Seltfar LTD”** şirkəti tərəfindən Apellyasiya şurasına təqdim edilməmişdir.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsinin “Əmtəə nişanının ... istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası qeydiyyatata xitam verə bilər” əsaslanaraq Apellyasiya şurası hesab edir ki, **“ФЕРТАЛЬ – FERTAL”** adlı əmtəə nişanının 05 və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə qeydiyyatına xitam verilə bilər.

Şərh edilənlərə əsasən və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı, 28-ci və 30-cu maddələrini rəhbər tutaraq, Apellyasiya şurası

Qərara aldı:

1. **“ФЕРТАЛЬ – FERTAL”** adlı əmtəə nişanının 05 və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə 1126239 sayılı beynəlxalq qeydiyyatına qarşı Sanofi-Aventis Deutschland GmbH kompaniyasının nümayəndəsi, patent müvəkkili V.F.Əfəndiyev tərəfindən verilmiş etiraz ərizəsi əsaslı hesab edilsin və təmin olunsun.

2. **“ФЕРТАЛЬ – FERTAL”** adlı əmtəə nişanının 05 və 35-ci sinifin əmtəələri və xidmətləri ilə bağlı 1126239 sayılı beynəlxalq qeydiyyatına Azərbaycan Respublikası üzrə xitam verilsin.

3. Bu qərardan Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

Apellyasiya şurasının sədri

Z.T.Hacıyev

Üzvləri:

N.F.Nəsibova

R.N.Hüseynəliyev